

## ƏDƏBİ DİLİN İNKİŞAFI

### İmadəddin Nəsimi və ədəbi dilimiz

Sədagət Hasanova

Filologiya üzrə elmlər doktoru, professor, Naxçıvan Müəllimlər İstitutu. Azərbaycan.

E-mail: sedagethesenova@gmail.com

<https://orcid.org/0000-0002-0839-8469>

#### XÜLASƏ

Müasir dövrümüzə qədər İmadəddin Nəsimi yaradıcılığı ilə bağlı bir səra lingvistik arşırmalar aparanılmışdır. Badii söz sənətkarlarını tarixdə yaşıdan söbhələrdən biri de böşarıyyətin təməl dəsi kimi doğrulandırılan sözdür. Bu baxından, Nəsimi sözünün hikməti indi de orijinal və fəlsəfədir. Dilin keşiyində dayanan Nəsiminin dil faktlarından düzgün istifadə bacarığı, demək olar ki, bütün əsərlərində özünü göstərir. Dil tariximizin müəyyən bir dövrünə dərinlən və hərtərəfli şəkildə araşdırılmasında, ədəbi dilimizin estetik gözəlliyyinin əzə çıxarılmışında Nəsiminin dilo münasibətinin, bəlli-mənəvi sərvəti necə yanmasına böyük əhəmiyyəti vardır. Şairin ədəbi dilimizdəki rolü və xidməti məqalədə yeni faktlara aydınlaşdırılır. Onun dilinə məxsus üslub özəlliyi elmi-nazari təhlili cəlb edilir. Məqalədə irali sürələn nəzəri fikirlər dil materialları ilə təsdiq olunur. Belə ki, Nəsiminin danışq dilini ədəbi dil soviyyəsine qaldırması, orijinal ifadələrdən istifadə etməsi, bədiiyi gücləndirən faktlara ardıcıl müraciəti yaradıcılığından alınmış örnəklərə əsaslanır.

#### ACAR SÖZLƏR

poeziya, dil, üslub, söz,  
ifada, örnək, ədəbi  
qeynaq

#### MƏQALƏ TARİXÇƏSİ

göndərilib – 13.05.2020  
qəbul edilib – 19.05.2020

## DEVELOPMENT OF LITERARY LANGUAGE

### Nasimi and our literary language

Sədagət Hasanova

PhD in Philology, professor, Nakhchivan Teachers' Institute. Azerbaijan.

E-mail: sedagethesenova@gmail.com

<https://orcid.org/0000-0002-0839-8469>

#### ABSTRACT

A number of linguistic researches have been carried out on İmadəddin Nasimi's work till the present time. One of the reasons why literary word artists live in history is because of the word that is considered the cornerstone of humanity. From this point of view, the wisdom of Nasimi's word is still original and philosophical. Nasimi's ability to use linguistic facts correctly is evident in almost all of his works. Nasimi's attitude to language and his approach to this national-spiritual wealth have great importance in the deep and comprehensive study of a certain period of our language history, in revealing the aesthetic beauty of our literary language. The role and service of the poet in our literary language is clarified in the article with new facts. The stylistic peculiarities of his language are involved in scientific-theoretical analysis. The theoretical ideas put forward in the article are confirmed by language materials. Thus, Nasimi's use of colloquial language to the level of literary language, his use of original expressions, and his consistent appeal to the facts that strengthen his art are based on examples taken from his work.

#### KEYWORDS

poetry, language, style,  
word, phrase, example,  
literary source

#### ARTICLE HISTORY

Received – 13.05.2020

Accepted – 19.05.2020

**Giriş / Introduction**

Tarixi ədəbi qaynaqların linqvistik baxımdan tədqiqi böyük əhəmiyyətə malikdir. Belə ki, bu, bir tərəfdən, müraciət edilən mənbənin qaranlıq tərəflərinə işq salır, digər tərəfdən, ədəbi dilimizin döründən və hərtərəfli araşdırılmasını tömən edir. Bu mənada, Nəsimi dilinin tədqiqatına cəlb edilməsi aktual məsələlərdən biridir. Bundan başqa, tarixi mətnlərə yeni ədəbi-linqvistik prizmadan yanaşmaq maraqlı və uğurlu dil faktlarının əldə edilməsinə səbəb olur. Söz sənətkarlığı ilə möşgül olan tarixi şəxsiyyətlərin dilinin araşdırılması, bir tərəfdən də, müraciət edilən dövrün mədəniyyətini təsəvvürə gətirir. Bu anlamda, Nəsimi dilinin araşdırılması maraqlı və lazımlı işlərden biridir. Belə ki, "dil mədəniyyətinin, mədəniyyət də, öz növbəsində, dilin inkişafına imkan və şərait yaradır" [9, s.224-225].

**Nəsimi və ədəbi dil**

Nəsimi poeziyası Azərbaycan ədəbi dili tarixində xüsusi bir mərhələdir. Üç yüz ildən artıq fars dilli saray şeiri ənənəsi və anadilli şeirin yazılı ədəbi dildə hələ möhkəmənlənməmiş və ənənə şəklini almamış ilk örnəklərindən sonra I.Nəsimi poeziyası parlaq bir hadisə kimi meydana çıxmışdır.

Nəsimi poeziyası dilinin anlam qatları dörin, mənə əhəmiyyəti, həqiqətən, çoxdur. Fikrimizcə, şair aşağıdakı bəytiyi məhz bu baxımdan yazmışdır:

Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,  
Bu, quş dilidir, bunu Süleyman bilir ancaq  
[10, s.28].

I.Nəsiminin söz haqqındaki fikirləri hikməti, dərinliyi ilə Nizami Gəncəvinin dil, nitq haqqındaki fikirlərini yada salırsa, elmi-nazari sanəbəl baxımdan isə mütəxəssis dilçi müləhizələri ilə üst-üstü düşür. Sözün şərəfinə sözlər qoşulması, əsərlər yazılması, nəğmələr bəstələnməsi, demək olar ki, bütün tarixi zamanlara xas olan cəhətlərdəndir. Bu mənada, Nəsimi də sözdən deyib və sözünün xislətləndikəti haqqı sadıq qalıb:

Nəsiminin sözü həqdir, həqqi bil,  
Ki, həqdir hər nə kim, dilində söyər  
[10, s.243].

Sözə qayğı ilə yanaşanlar, onu sevərək dark edib gücünə inanınanlar özürlərə məhəv vurmış, sözün güzli mənalarını üzə çıxarmış və bununla da qəbibrərə təsir etməyi, heyrətləndirməyi bacarmışlar. I.Nəsimi də söz haqqında orijinal fikirləri ilə sözsevərlərin cərgasındadır. O, sözün on yüksək möqəmə malik olduğunu, canla, ruhla bağlılığını öncə çəkərək əsas xüsusiyyətlərini bir dəxətirərlər, nitq mədəniyyəti üçün əsas keyfiyyət hesab edilən yığcamlığı yüksək dəyərləndirir.

*Aqıl isən, sözünü müxtəsər et,  
Ey Nəsimi, çü bigirəndir söz.*

Nəsimi əsərləri ilə dilimizin ifadə imkanlarının genişliyini təsdiq etmişdir. Bunu əsaslandıran amil şairin poeziyada geniş işlənən bir sıra ərəb-fars mənşəli sözlərdən imtina etmisi, milli sözlər üstünlük vermesi və ya alınma vahidlərlər yanaşı, onların Azərbaycan dilindəki sinonim variantından istifadə etməsidir. Bədii dildə alınma sözlərin işlənməsi, bəlliidir ki, bir çox tarixi zamanlarda və elə indinin özündə də müsəhidi edilir. "Bu sözlər müyyən tarixi faktorlar, məkan və zaman münasibətləri ilə əlaqədər olaraq müxtəlif dillərdən dilimizə keçmişdir" [3, s.43].

I.Nəsiminin dilindəki alınma sözlərin milli sözlərimizlə əvəzlenməsi və ya yanaşı işlənməsi həmین leksik-grammatik nümunələrin ovaklı möhkəm dayaqlı ərəb-fars mövqeyini nisbətən zayıflatırıb və bu, sonrakı dövrlərin ədəbi dilinə də öz təsirini göstərdi. Milli sözlərin dayanıqlığı iştir-iştəməz alınmaların bir qədər geri çəkilməsinə səbəb olur ki, bunu Nəsimi dilində aydın şəkildə müsahidə etmək mümkündür.

Maraqlıdır ki, Nəsiminin alınma sözlərin nisbətən bol olduğu əsərlərində də milli ruh üstdəndür. Ona görə ki, bu sözlərin ifadə etdiyi fikirlər məllidir, xalqa tanış və doğmadır. Buna görə də Nəsimi Azərbaycan dilini abidə söviyyətdə normallaşdırmağı bacardı. Təsədüfi deyildir ki, Nəsiminin dili Azərbaycan ədəbi dilini öyrənmək üçün tarixi yazılı abidə kimi yüksək dəyərləndirilir. "O, ana dilinin fədaisi kimi də Azərbaycan mədəniyyəti tarixində görkəmli yer tutur. Nəsimi bir həqiqəti yaxşı başa düşürdü. Başa düşürdü ki, xalqın dili onun (xalqın) an yaxşı və etibarlı təmsilçisidir, dil xalqın ən zəruri göstəricilərindəndir. Dilini itirən xalq özünü itirmiş olur, öz varlığının itirmiş olur" [11, s.8].

Dildəki adi sözlər qeyri-adı bədii gözəllik səviyyəsinə qaldıran Nəsimi Azərbaycan şeir dilinin bütün incəliklərini ortaya qoyan şairlərdəndər:

*Düsdü könül ala gözün ağınavü qarasına,  
Ayriq anılna kimsonın ağı nədir, qarası nə?*

Bu beytde “ağ” və “qara” sözlərinin, “nə” sual əvəzliyinin təkrar işlənərək müxtəlif üslub məqamlarına salınması, xüsusi dərəcədə sual cümləsinin tərkibində sıralanması uğurlu üslub faktı kimi diqqəti çəkir. “Sözlər, ifadələr adicə dil vahidləri, nitq faktları deyil, söz sərraflarının, adabi simaların mənəvi güzgüsüdür. Adı güzgülərin ömrü azdır, onlar əldən düşüb qırıla bilər və ya insanın ona baxıldığı zaman göstərə bilər. Söz isə həmişəşər güzgündür, üstündən nə qədər zaman keçsə də, insanın fikir və düşüncələrini, istaklarını, mənəvi aləmini əks etdirmək güvündədir. Sözlər nə qədər deyilsə də, əgər yerinə düşübəs, insan ondan bezmir, əksinə, zövq alır...” [5, s.205-206]. I. Nəsiminin yuxarıda beytində “nə” sual əvəzliyinin ellipsis hadisəsinə uğraması dilin bədii liyinə asaslı şəkildə təsir göstərir. “Ellipsis, yəni cümlə üzvünün (və ya hər hansı bir grammatik vasitənin, məsələn, morfoloji əlamət olan şəkilçinin – S.H.) buraxılması heç də o demək deyil ki, uyğun sintaktik pozisiyada o, öz yerini tutmamışdır...” [1 s.93]. Mətndə yerini tutmamaq əlaməti yalnız formal baxımdan özünü göstərir, yəni elliptik dil faktı mənətiqi cəhdədnə həmişə canlıdır. Bu fikir Nəsiminin poetik dilindən alınmış örnəklərlə öz təsdiqini tapır:

Gəldi fəqanə can yenə ney kimi, suzū dərd ilə,  
Kim nə bilir bu xəstanın dərdi nadir, dəvəsi nə?

[10, s.52].

Doğrudan da, “Ədəbi dilin digər üslublarına nisbətən bədii üslub sintaksis sahəsində daha geniş əslubi-semantik diapazona malikdir. Belə ki, bədii ədəbiyyatda ədəbi dilin normalarına tabe olan söz birləşmələri və cümlə növləri ilə yanaşı, surf əslubi səciyyəli birləşmə və cümlə formaları da (məsələn, elliptik cümlələr, ritorik suallar, söz sırasında müəyyən dəyişikliklər olan cümlələr və s.) işlənir ki, bu da, əsasən, danışq-moşət əslubuna xas olan xüsusiyyətlərdir” [2, s.12].

Yuxarıda beytin təxminən üçdə bir hissəsi alınma lekseməldər. Buradan Nəsimi dilində alınma-milli söz münasibətlərini təyin etmək mümkündür. Şairin elə əsərləri də vardır ki, onlarda bu nisbət əksinədir, yəni alınma sözələr köməyyət baxımından milliliyi üstünləyir, lakin milli təsakkürün qüdrəti bu köməyyətin keyfiyyətə çevriləməsinə imkan vermir:

Manə sənsiz cahənү can gərəkməz,  
Vüsalın var ikan hicran gərəkməz.  
Qəmindr könlümün taxtında sultan,  
Bir iqlimə iki sultan gərəkməz

[10, s.70].

Atalar sözələri səviyyəsində malik olan, hikmət sanbalı ilə seçilən bu misralar milli-mənəvi üстünlükлərə malik həqiqi şair kəlamıdır. "...Şeir sanatı tarixinin bütün dövrlərində şair sözü – şeir gözəllik qiyaſasında, müqəddəstlik libasında araya-orsaya gəlmüş, bədii söz ustadları – sözə tamonnazlıq xidmət edənlər, əbədiyyat nəğməkarları sözü əbədiyyətə qovuşdurduqları üçün özləri də mənsub olduğu xalqın qəlibinə köçmüşlər. Müasirlərinə bədii söz həycəni, sənət sevinci, xos ovqat və ilahi zövq aşlayan şair kəlamı həmişə misilsiz mənəvi sərvət hesab edilmişdir" [6, s.3].

Gülüstanın gülü sənsiz tikandır,  
Mana sənsiz gülü reyhan gərəkməz.  
Mana sabr eyləmək sənsiz, nigara,  
Əgər müşkül, əgər asan – gərəkməz

[10, s.70].

Əsərin dilində işlənə bolluğu ilə diqqəti çəkən “gərəkməz” feli maraqlı və uğurlu dil faktlarından biri kimi indi də öz əhəmiyyətini və fərqiñi itirməmişdir. Belə ki, o, bir sırə “söz-xəbər” termini ilə ifadə edilən ismi xəbərlərdən seçilərək feilin zaman kateqoriyasına xas olan morfoloji əlamətləri qəbul edə bilir. Həmin qrupdan olan dil faktlarında belə bir əlamət qarsılıqlıdır. I. Nəsiminin dilində qeyri-qatı gələcək zamanın inkarında işlənən “gərək” sözüne bütün zaman əlamətləri qoşulur və onu dəyişir bilir.

Əzəldə qılımışam eşqinə peyman,  
Bütün peyman, sunuq peyman gərəkməz

[10, s.70].

Bu şeirdə milli sözələr təkrarlar hesabına müəyyən say təşkil etsə də, iyirmidən çox söz alınmadır, lakin onlarda milli vahidlərin obatasına elə salınıb ki, öz sözələrimizin aydınlıq və təbiiyi alınmaların mövqeyini sarsıda bilib. Bu baxımdan aşağıdakı nümunə də maraqlıdır:

Surətin naqşına xəyal irəməz,  
Gözərin alasına al irəməz.  
Bu günü gör ki, rəngi çöhrasına  
Nə qədər al edirsə, al irəməz

[10, s.75].

Sözlərin rəngdan-rəngə düşməsi poetik dilin özüllüklerindəndir. "Şair üçün dil istedad meyani kimi dərk olunur. Onun ədəbi prosesdəki uğuru, sonat alməmindəki mövqeyi da məhz dilla - sonat dili ilə ölçülür. Şairin istedad dərəcəsi də, əslində, ümumxalq dilinin incəliklərindən məqsədyönlü istifadə ölçüləri ilə şərtlərdir. Söz sonatkarları ilə xalqın tükənməz dil xəzinəsi arasındaşlaşa və münasibətlər şərin və bütünlükda şairin poetik şəxsiyyətini səciyyələndirir, sonat taleyiñ həll edir" [6, s.20]. Bu manada, Nəsimi sözünün üstünlüyünü özü bir daha xatırladır:

*Bu nə ziba camal olur, yarəb,  
Ki, kamalatına kamal irəməz.  
Ey Nəsimi, sözün müfərrihdir,  
Bu cəhdən ana mələl irəməz*

[10, s.75].

Ümumtürk dilinin dəyərləri faktlarından olan "irmək" (çatmaq) felinin qeyri-qəti gələcək zamanda işlənərək rədifa çevriləşməsi Nəsimi dilində alınma sözlərə müqavimətin maraqı və orijinal fakt kimi diqqəti çəkir.

Nasimi Azərbaycan dilini dövrünün irlələda gedən ədəbi dilləri olan ərəb və fars dilləri səviyyəsindən qaldıraraq dilimizən ədəbi dil kimi çox yararlı olduğunu təsdiq etdi. Nəsimidən əvvəl də ana dilində yazılmış əsərlər olmuşdur. Bu manada, Həsənoğlunun məlum qəzəllərini və Qazi Bürhanəddinin əsərlərini və s. göstərmək olar. Lakin Həsənoğlu qəzəllərinin kəmiyyət azlığı və Qazi Bürhanəddinin yaradıcılığına məxsus əsərlərin, əsasən, ümumtürk dili fakt olmasına nəzər alıdəq, Nəsiminin ana dilinin yüksəlişindəki rolu daha aydın və qabarq şəkildə aydınlaşır. Belə ki, Nasimi Azərbaycan dilində böyük bir ədəbi prosesin gediniñ əsaslandırılmışdır. Bu manada, ana dilindəki şeirin möhkəm əsaslarını qoymaq, doğrudan da, Nəsimiye məxsusdur. "Nəsimi ilk böyük şairdir ki, Azərbaycan dilinin söz və ifadələrini ədəbi dilə gotirdi və onlardan geniş manada istifadə etməklə XIV əsr Azərbaycan ədəbi dilinin milli zəmin üzündə yüksəlməsini təmin etdi. Nəsimi Azərbaycan dilinin başlangıç mərhələsində ərəb, fars dillərində yazmaqla bərabər, doğma ana dilində də gözəl, kamil şeir nümunələri yaratdı və bununla da Azərbaycan türk dilini ərəb və fars dilləri ilə canlı rəqabətə qoşdu" [4, s.406-413].

### Nəsimidə xitablar

Dilimiz qarşısında geniş poetik imkanlar açan I.Nəsimi ədəbi dil ilə xalq danışq dili üçün ortaç faktlardan bol-bol istifadə ilə, bir tarafdan, aruz vəznnin toləblərinin yüngülləşməsinə sabab olmuş, digər tarafdan, milli bədii təfəkkürün təzahürü olan dil materialları ilə əsərlərini zənginləşdirmişdir. Şairin dilində diqqəti çəkən əlamətlərdən biri də budur ki, o, əzəzn fikirlərini yabancı sözlərin coxluğu ilə ifadə etsə də, bu sözləri elə yerli-yerində və məharətlə işlədir ki, onların milli olmadığı ilk baxışda nəzərə çarpır.

*Mənim yarı-vəfadaram, gəl axır,  
Mələk surətli dildarım, gəl axır,  
Fəraqın canımı yaxdı begayat,  
Həbibim, munisim, yarım, gəl axır*

[10, s.207].

Göründüyü kimi, qəzəlin həm bəhri ərzün hecaya yaxın bəhərlərindəndir, həm də onun tərkibindəki milli sözlərin kəmiyyəti az olsa da, dinamikiyinə görə axıcılığı alınma sözlərin faallığına yer qoymamışdır. Sözün gücü və təsiri şairin bütün əsərlərində özünü göstərir. "Bu bir tosadüf deyil ki, tarix Qaraciq dağının ("Dədo Qorqud" dəstanlarında Qazan xan həmin dağın "qaplanı" idi) Əhməd Yəsəvinin duası ilə yerlə yekşən olması möcüzəsinə başsar əvladına göstərmişdir. Dualar da sözlərdir, sözlərin hikməti ilə mayalanıb, müqəddəsləşib, ecazkar bir təsir gücünə malik olub" [5, s.206]. I.Nəsiminin poetik dili bu fikrin reallığını, sözün gücünü göstərən qaynaqlardandır.

*Mənəm büləb kimi naləvü-giryan,  
Dodağı qönçə gülzərəm, gəl axır,  
Qaşın qarşısına canım bərabər,  
Mənim tiri kamandarım, gəl axır*

[10, s.207].

Əslində, beylərdəki sözlər klassik üslubda tez-tez qarşılaştığımız leksik-grammatik vahidlərdəndir, lakin onların düzülüyü, aralarındaki ritm və ahəng, mütbəhərətkilik əsərin bədii ləyaqətini təmin edir. "Bədii əsərlərin dili spesifik

xüsusiyyətlərə malik olub, obrzlılıq, emosionallıq və s. keyfiyyətlərinə görə seçilir. Bədii əsərlər dildə çox zangın və rəngarəng olur. Bədii əsərlərin mülliifi üslubi məqsəddən asıl olaraq dilda mövcud olan bütün vasitalardan öz qüvvəsi daxilində geniş istifadə edir. Bu dildə vasitələri isə bədii əsərin dilində xüsusi üslubi vəzifələrə malik olur” [12, s.35-40].

*Fəraqından qatı divanə oldum, və qarşılıqda məllətəsi  
Kərəm qıl, zülfi zünərrəm, gəl axır,  
Sonintak görmədim bir gül cahanda, və əhəməyənən və  
Bənövşə, təzə rüzgarım, gəl axır*

[10, s.207].

Əsərin dilində bədii səviyyəsi ilə diqqəti çəkən və fırqlı bir həyəcan ifadə edən çox sayıda xıtab (13 adad), mananı qüvvətləndirən “axı” ədatının “gəl” feli ilə birləikdə rədif kimi işlənməsi, üçüncü beytin ilk misrasında “manan” xəborının inversiyası və s. dil-üslub xüsusiyyətlərinin zanginlaşdırımıya xidmət edir.

*Qərarım qalmadı, səbrim tükəndi, Ləbi ləli-şəkərbarım, gəl axır,  
Nasimi natəvəndir cün qəməndən, Gəl, ey canım, gəl, ey yarım, gəl axır*

[10, s.207].

Sözsüz ki, hər hansı bir bədii əsərin dilindəki sözlərin kəmiyyat çıxoluğu onun üslub zənginliyinə təsir edir, lakin dilin şirinliyi, sözlərin mənə-məməzmun bolluğu sonetkarlıq keyfiyyətlərinə aiddir. Bu mənalar dayışdıkcə, bir-birini avəz etdikcə dilin obrzlılığı, bədii keyfiyyəti, təsir gücü meydana çıxır. Zəngin lügətə malik olmaq və leksik-grammatik vahidlərin mənə çalarlarından bacarıqlı istifadə şairin dərin istedadından xəbor verir. Bu əlamətlər Nəsiminin dilində yetərinçə özünü göstərir.

I. Nasimi, eyni zamanda klassik qəzelin dilinə xalq ruhunu aşlayan şair kimi dəyərləndirilir. Şairin şeir üslubunda klassik dəbdəbə ilə dənişq dilinə məxsus sadık, təbililik vəhədət təşkil edir. “Nəsimi şeirlərinin şifahi xalq yaradıcılığına, dövrün canlı dilinə belə möhkəm bağlılığı o dövr üçün son dərəcə əhəmiyyətli hadisə idi; şerimizin milli əsaslar üzərində inkişafı üçün, ədəbi dilimizin xalq dənişq dilinə kimi arxa qazanması üçün əhəmiyyətli idi” [11, s.17].

*Aləmdə bu gün sənciləyin yar kimin var?  
Gər var desən, yox deməzəm, var, kimin var?*

[10, s.193].

Bu beytədə dörd dəfə “var” ismi xəbori işlənmişdir. Buna baxmayaraq, o, dilə heç bir ağırlıq tətbiq olmayıb, əksinə, maraqlı və oynaq bir ritm yaradır ki, bu, Nəsimi dilinin əzəlliliklərindən biridir. Bu baxımdan, maraqlı beytlərdən biri də bələdir:

*Eşqində Nəsimi çü qılır canını qurban,  
Qurbanına qurban olayım, canım əfəndi*

[10, s.86].

Bu beytədə üç dəfə işlənən “qurban” sözü oxucunu yormur, ürəyə və qulağa xoş galır, bədiliyi dərinləşdirən vasitə kimi nəzərə çarpar.

*Canımı yandırı sövgün, ey nigarım, qandasan?  
Gözlərim nuru, iki aləmdə varım, qandasan?*

[10, s.149].

*Miskin saçın zəncirinə verdi Nəsimi könlünü,  
Ayrux nə hacatdır ana zənciri zindan, qandasan?*

[10, s.151].

Xitablardan sualların qoyuluşu elə bir bədii gözəllik və xoş ovqat yaradır ki, onların bu qədər üslub keyfiyyətlərinə malik olması heyrət doğurur. Fikrimizcə, orta yüzülliklərin qəzəl dilində on çox xıtaba müraciət edən və ona bədiliyin an yüksək səviyyəsinə ucaldan məhz Nəsimidir. Şairin yeddi beytində ibarət “Nigarım, dilbərim, yarım, anisim, munisim, canım, Rəsifim, hamdəmim, ömrüm, ravanım, dərədə dərmanım” mətbətbeylər qəzəli yalnız xitablardan ibarətdir. Belə ki, bu qəzəldə heç bir müstəqil cümlə və beləliklə, bitkin fikirli bir misra ilə qarşılıqlı. Qəzel 66 xıtabdan təşkil olunub, lakin nəzərə çarpan budur ki, bu fakt dilimizdəki bəzi nəzəri mühakimələri alt-üst edir. Belə ki, nəzərə dilçilikdə xıtabin yalnız müraciət bildirməsi haqqında fikir formalşmışdır. Nəsiminin dilində isə hər bir xıtab bir fikir, bitkin düşüncə örnəyi, dərin hiss, həyəcan açarıdır. Şairin xitablarında duyarlı, məhəbbət, fəlsəfə və hikmat dolu bir qəlbin tələtümüleri dilsə galır. Bu, başdan-ayağa Nəsimi dilinin əzəlliliyidir.

*Dilbərə, mən səndən ayrı ömrü, canı neylərəm?*

*Tacü taxtı mülkü malü xanimanı neylərəm?....*

*Dilbər aydır, ey Nəsimi, sabir ol, qulma fəşğan,*

*Mən bu gün sabır eyləsam, danla fəşğanı neylərəm?*

[10, s.142].

Nəsiminin yuxarıdakı qəzəlində məcəz şaxələnməsi olmasa da, dərin emosional xüsusiyyət özünü göstərir. Belə ki, ritorik suallar, bədii təzadalar əsərin obrazlılığını təmin edir. Nəsimi sözləri bir anladan başqa anamlara keçirərk, onun dərin qatlarını üzə çıxarıraq bədii dəyari yüksək olan ifadələrin yaranmasını əsaslandırır. Bədii dildə əslübu rəng və əlvənlığın keyfiyyətini təmin etdən əmilişərdən bira da sözlərin leksik mənəvələrdir. Ifadəlilik, sözlərin deyim əsasına əsaslı dərəcədə təsir edir. Bu, şairin əslübu möqsədini qarşıya qoyur. Sözlərin mənasını seçkinliklərini dərk etmək və bunu anlatmaq sənətkardan xüsusi bacarıq tələb edir. Ritmik təkrarlar əslubun tələbindən irəli gəlir.

*İstərəm vəslü camalın ta qılam dərda dəvə,  
Mən sənin bimarinam, özgə dəvəni neylərəm?  
Ey müsələmanlar, bilin kim, yar ilə xoşdur cahan,  
Çünki yordan ayrı düşdüm, bu cahani neylərəm?  
Çox dualar qılışışam mən xalıqın dərgahına,  
Cün muradım hasil olmaz, mən duanı neylərəm?*

[10, s.142].

### Sözlərin "rəngi"

Maraqlıdır ki, bu qəzəldəki alınma vahidlər indi də anlaşırlı, lakin buradakı bir milli sözümüz arxaik sözlər qrupuna keçidiyi üçün anlaşılması çətindir. Bu, qədim milli sözlərimiz sirasına daxil olan "ayıtməq" felinin əsasındaki "aydır" sözdür. Bu söz müasir dilimizdəki "demək" felinin arxaik sinonimidir. Indi də müğam mətnlərinin maraqlı nümunəsi kimi oxunan bu qəzəldə, təəssüf ki, ifaçılar həmin sözün mənasını aydınlaşdırmadıqlarından başqa bir söz – "oldü" sözü işlədirlər ki, bu, qəzəlin ümumi ruhuna tamamilə yaddır. Qəribədir ki, müğam ustalarının, demək olar, hamisi son beytədəki "fəşğan" sözünün əsaslanaraq "aydır" sözünü "oldü" sözü ilə əvəz edirlər. Prof. Y.Seyidov da öz araşdırmasında qəzəlin möqtəbəytində "aydır" yerinə "oldü" işlətməmişdir. Yəqin ki, o, əsərin hansısa yanlış naşrindən istifadə etmişdir.

İ.Nəsiminin dilində bu gün üçün mənəsi köhnəlmış sözlərdən biri da "oxumaq" felidir. Məlumdur ki, müasir dilimizdə "tohsil almaq" və "mütələfa etmək" anımlarında işlənən bu söz ədəbi dilimizdən qədim və orta dövründə fərqli məna daşımışdır. Məsələn, "Kitab-Ədəb Qorqud" dastanının dilində o, ilk mənasından (məsələn, ismi-əzəm oxumaq) başqa, həm də "çağırməq" mənasında işlənmişdir: *Baybörə bəq bazarğanları yanına oxidi, buyurraq etdi* [8, s.53]. Nəsiminin dilində isə tamamilə fərqli bir mənzərə ilə qarşılaşınp: Burada "oxumaq" sözü "demək" mənasında özünü göstərir:

*Nə hikmatdır, aya, ey hüsnü-ziba,  
Səni aləmlərə sultan oxurlar?  
Fədə qıl canını, sən, ey Nəsimi,  
Ki, canı yar üçün qurban oxurlar*

[10, s.210].

Nəsiminin dilindəki maraqlı faktlardan biri də budur ki, "bənzər" sözü "bənzış" şəklində işlədilmişdir:

*Surətdə gərçi bənzisi çıxdur Nəsiminin,  
Mənidə adı har həcarin kimiya degil*

[10, s.121].

Nəsiminin dilində "göydürmək" adlı feil də var ki, ilk baxışda çağdaş dilimizdə çox işlək olan "göynətmək" felinin arxaik forması kimi görünür, lakin sözün mənası bunu deməyə imkan vermir:

*Xumari-mehriniz göydürdü canı,  
Yetir şərbət vüsalından nəhanum*

[10, s.126].

"Göydürmək" sözü araşdırılmasına ehtiyac duyulan maraqlı faktlardandır. Dilimizdə "göy" sözü əsasında bir sıra həqiqi və məcazi anlam daşıyan sözlər vardır. Nizami Göncəvinin "Yeddi gözəl" əsərində dərədli adamların göy rəngdə geyinməlor, xalq arasında xəsis adamlar haqqında "necə də göydür" ifadəsi, "ağrımaq" mənasında "göynətmək" feli və s. kimi leksik-grammatik vahidlər diqqəti çəkir. Nəsiminin dilindəki "göydürmək" feli tamamilə sərfqidir. Yəni, bu söz mehrdən,

məhəbbətdən canın ağrımığı mənasında ifadə olunmur. Fikrimizcə, Nəsimi dili nə qədər incələnə, yenə da azdır, çünki araşdırılmalar çoxalıb dərinləşdirikcə yeni-yeni dil faktları və mənalarla karşılaşırıq. "Sözsüz ki, hər bir sənətkar adəbiyyatda müəyyən qədər rol oynadığı kimi, adəbi dilimizdə də öz sözünü deyir, onun maraqlı, zəngin faktlarından istifadə prosesində özü də bilarəkdən və ya bilməyərkəndən sözü və ya ifadəni o vaxt qədər bollaşmayan bir mənasında işlədir, yaxud dil faktlarından elə məqamlarda istifadə edir ki, müəyyən yemiliklərə səbəb olur. Bununla da, adəbi dilimizə xidmət edir" [5, s.216]. Bu anlamda, Nəsiminin əməyi, doğrudan da, əvəzolunmazdır.

Nəsiminin dilində şairin qələminə xas olan bir çox ifadələr rast gəlirik. Həmin ifadələr çox zaman izafət formasında olsa da, şirinliyi ilə seçilir. Bu mənada "vüsal təmənnəsi", yəni "təmənnayı-vüsal" maraqlı və uğurlu dil faktlarındandır:

*Səfəvəi zövqi-dünyaya, könül, aldanma, al eylər,  
Səni salar bu sevdəya, özü qeyri-xayal eylər...  
Nəsimi xəstəyə sənsiz Süleyman mülkünü versən,  
Ol anı bir çöpə saymaz, təmənnayı-vüsal eylər*

[10, s.216].

İ.Nəsimi söz aləmində özünəxas izi olduğuna inanmışdır. Fikrimizcə, aşağıdakı nümunələr bu fikri təsdiq edir:

*Ey Nəsimi, cahanı tutdu sözün,  
Övnəkəllah ki, sahi-kışvarşan!*

[10, s.163].

Bu beyt də Nəsiminin onu söz aləminin seçilən nümayəndələrindən olduğunu bir daha yada salır.

*Cün yaqın bildi Nəsimi ağızının var olduğunu,  
Ol yaqını san guman etmək dilərsən, etmagıl*

[10, s.122].

Şair onun sözünü dinləyən arısların incilər qazanacağını bildirir. Nəsimi sözünün dəyəri, əhəmiyyəti, doğrudan da, böyükdür:

*Qulağı arıfin ta kim, Nəsiminin sözün dirlər,  
Sədəfiək incilər ağızı dolar dür şahivarından*

[10, s.156].

Nəsimi sözü harada, hansı məqamda deyilsə də, deyiliş-düzülüş nizamına malikdir. Bu həqiqəti şairin özü də etiraf etmişdir:

*Vəslində Nəsimi sözünü arşa çıxardı,  
Qanğı sədəfin incisi buldu bu nizamu*

[10, s.99].

Aşağıdakı beytde isə ifadə və mənə yüksəkliyinə gözəl və yüksək həddindədir. Belə ki, şair sözü bütün qiymətlər incilərdən yuxarıda dayanır, hətta bu sözə susamaq məqamları da vardır:

*Dur, Nəsimi, sözünü töhfə üçün bəhrə ilət,  
Kim, anın diqqətinə durr ilə mərcan susadı*

[10, s.109].

### Frazeoloji birləşmələr

Nəsiminin dilində maraqlı və orijinal frazeoloji birləşmələr bədii-estetik səviyyəsi və poetik imkanlarının genişliyi ilə diqqəti cəlb edir. Maraqlıdır ki, bu dil vahidləri təzəliyi, tərvəti ilə yüksəkədə dayanır. "Fikrin ifadəsində elastiklik, anlaşılıq, emosionallıq və ekspresivlik kimi mözəyyatların yüksəkliyi öz başlangıcını poetik dilin ahəngində görünməyə və tərəqqi etməyə başlayan təzelənmələrdən alır. Canlı ünsiyat dilinin poeziyaya güclü nüfuzu, təbii haldır ki, bədii düşüncənin da aydınlaşması prosesində, yeni poetik əhvali-ruhiyyənin formallaşmasına müsbət təsirini göstərir" [7, s.24]. Bədii imkanları azalmayan, əksinə, işləndikcə çoxalan, qələmdən-qələmə inkişaf edən xalq təfakkürünün ifadəçisi olsa da, ayrı-ayrı söz ustaları tərəfindən cəlalanın bu bədii dil faktları o dorcasda inkişaf etmişdir ki. artıq dilimizin qənimə hopmuşdur. Onlardan bəhrələnən sənətkarlar özləri də frazem səviyyəli ifadələrin yaradıcısına çevrilmişlər. Bu prosesdə meydana çıxan novatorluq "müəllifli" frazeoloji birləşməsinə səbəb olmuşdur. Bədii dildə elə frazeoloji birləşmələr tapmaq mümkündür ki, onların daxilində xalq və müəllif təfakkürü vəhdət təşkil edir. Bu, frazeoloji birləşmələr üzərindəki dəyişmə əməliyyəti və ya sənətkarın öz qələminə

məxsus yeni sabit birləşmələrin yaranması ilə bağlıdır. Bəzən də hər hansı bir müəllif özündən əvvəl yaşayıb yaradan başqa bir şairin dilində işlənən frazeoloji ifadəni elə bir məqamə gatırır ki, onun yeniliyi şübhə doğurmur. "Könlük aparmaq" ifadəsinə ilk dəfə yazılı ədəbi dilimizdə Həsənoğlunun "Apardı kön'lümü bir xoş qəmərz canfəza dilbar" misrası ilə başlanan məşhur qəzənlində rast gəlirik. Sonralar bu ifadə Nəsimi dilində də işlənmişdir:

*Apardı kön'lümü məndən bu gün ol cənnətin huri,  
Götür pərdə camalından ki, sənsən eynim nuri  
[10, s.104].*

Və ya:

*Apardı kön'lümü bir çeşmi məxmur,  
Kim ola istəməz ol hüsnə məğrur  
[10, s.251].*

Şairin dilindəki "könlük quşu" ifadəsini sonralar Vaqif və Şəhriyar kimi sənətkarlarımızın əsərlərində da müşahidə edirik:

*Könlük quşu əsfəldədir, vəqt oldu pərvaz eylaya,  
Simurğ-qaşa qürb olan arş üstünə cövəlin garək  
[10, s.114].*

Bədii üslubda obraxlılığın fəallaşdırılması uğurlu dil vahidləri ilə reallaşır. Bu anlamda məcəziyin dərinliyi ilə seçilən frazeoloji birləşmələr dəyərli dil faktlarından. Bədii dili onlarsız təsavvür etmək mümkün deyil. Nəsiminin dilindəki frazemələr yeniliyi və özünəməxsusluğunu ilə fərqləndir. Bu baxımdan, "könlük vermek" ifadəsi üslub gözləlliyi ilə diqqəti çökir və o, şairin dilində maraqlı bir məqamda işlənmişdir. "Səçin zəncirinə könlük vermek" kimi uğurlu bədii dil nümunasına əvvəl Nəsiminin, sonra isə "səçin zəncirinə könlük bağlamaq" şəklində Vaqifin dilində rast gəlirik. Belə faktlar Nəsimi dilinin özündən əvvəlkı və sonrakı Azərbaycan dili ilə bağlılığını göstərir. Prof. Y.Seyidov yazır: "Azərbaycan poeziya dili Nəsimidən sonra böyük inkışaf yolu keçmiş, müxtəlif mərhələlərdən adlayaraq müasir ədəbi dilimizin tərkibinə daxil olmuşdur. Bu mərhələnin əzəməti, meydana gətirdiyi yeni ədəbi dil qolları, ədəbi dilin formallaşmasında poeziya dili ilə yanaş, nəşr dilinin, elmi və publisistik əslüləblərin təsiri müasir ədəbi dilimizlə Nəsimi dilinin əlaqəsini bir qədər solğun göstərsə də, bu

"əlaqəni aradan qaldıra bilməmişdir" [11, s.15]. Doğrudan da, Nəsimi yaradıcılığı ilə meydana çıxan ədəbi dil xüsusiyyətləri çağdaş dövrümüzün ədəbi dilini böyük şairin dilə ilə əlaqələndirir bilir.

### Nəticə / Conclusion

Bələdiyliklə, yuxarıda qeyd edilənlər Nəsimi dilinin orijinallığını, onun dərindən və hərəkəfləri araşdırılmasına layiq olduğunu təsdiq edir. Araşdırma göstərir ki, Nəsimi sadə və zəngin Azərbaycan xalq dənlişq dilini ədəbi dil səviyyəsinə yüksəldən şair kimi dil tariximizdə xüsusi çəkisi olan şairlardandır. Onun qələminə məxsus olan bir sira ifadələr ədəbi dilimizin uğurlu faktlarındandır.

### İstifadə edilmiş ədəbiyyat / References

1. Abdulla K. (2016). Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, MTM-Innovation. 360 s.
2. Bəylərova A. (2008). Bədii dildə üslubi fiqurlar. Bakı, Nurlan. 210 s.
3. Cəfərov S. (2007). Müasir Azərbaycan dili. Leksika. Bakı, Şərqi-Qərb. 192 s.
4. Əsgərova T. (2009). Nəsiminin dilində ismi frazeoloji vahidlər. Ankara, Kültür Evreni. № 35.
5. Həsənova S. (2018). Dilimiz mənəvi kimliyimizdir. Naxçıvan, Əcəmi. 414 s.
6. Hüseynov M. (2008). Dil və poeziya. Bakı, Elm. 434 s.
7. Hüseynov M. (2013). Poetik frazeologiya. Bakı, Elm və təhsil. 166 s.
8. Kitabi-Dədə Qorqud. (2004). Bakı, Öndər nəşriyyat. 376 s.
9. Qurbanov A. (2019). Əsərləri, III c. Bakı, AMEA. 512 s.
10. Nəsimi. (2004). Seçilmiş əsərləri. Bakı, Lider.
11. Seyidov Y. (2007). Nəsiminin dili. Əsərləri, Bakı, Universitet nəşriyyatı. s.256.
12. Səfərov M. (2016). Bədii əsərlərdə metaforalar. Azərbaycan dili məsələləri. Bakı, Elm və təhsil. s.35-40.